



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Serbiyada Təhsil

Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2019/20



Ümumi məlumat və qəbul qaydaları

Serbiya Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşlarına Serbiya hökumətinin "Serbiyada Sülh" proqramı çərçivəsində University of Belgrade, University of Kragujevac, University of Nis, University of Novi Sad [ali təhsil müəssisələrində](#) təhsil almaq üçün bakalavriat (**21 yaşadək** namizədlər), magistratura (**25 yaşadək** namizədlər) və ya doktorantura (**35 yaşadək** namizədlər) təhsil səviyyəsi üzrə 2 təqaüd yeri ayrılıb. Təqaüd Proqramına daxil olan ixtisaslar barəsində məlumat almaq üçün, müvafiq [keçiddən](#) istifadə edərək, qeyd olunan universitetlərin ixtisasları ilə tanış ola bilərsiniz.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından [keçiddən](#) müraciət formasını doldurmağı (müraciət formasının elektron ərizənin qəbul sənədi bölməsinə yüklənməsini xahiş edirik) və **25 oktyabr 2019-cu il tarixinə kimi** tələb olunan bütün sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemində yükləməyi <https://www.app.htp.edu.az/> xahiş olunur.

QEYD:

- Təhsil **serb** dilindədir.

Maliyyələşmə

Tələbələr üçün nəzərdə tutulmuş Serbiya Hökuməti hesabına təhsil aşağıdakı xərcləri əhatə edir:

- ödənişsiz təhsil;
- müvəqqəti yaşayış üçün qeydiyyat xərci;
- Serb dili hazırlıq kursları və seçilmiş ixtisas üzrə təhsil;
- yaşayış xərcləri (yataqxana və gündəlik yemək xərcləri);
- tibbi sığorta;
- 15.000 Serb dinarı məbləğində aylıq təqaüd

QEYD:

- Təhsil ölkəsinə gediş-gəliş üçün nəzərdə tutulan nəqliyyat xərcləri qarşılanmır.

Tələb olunan sənədlər:

1. Təhsil sənədləri;
 - a. bakalavriat təhsil səviyyəsi üçün: ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin **əslı və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti**;
 - b. magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və əlavəsinin (qiymət cədvəli) **əslı və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti**;
 - c. doktorantura təhsil səviyyəsi üçün: bakalavr və magistr diplomu və əlavəsinin (qiymət cədvəli) **əslı və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti**;

Qeyd: namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədinin Azərbaycan Respublikası ərazisində tanınmasına (nostrifikasiyası) dair sənədin surəti;
2. Hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin **notarial qaydada təsdiq olunmuş surəti**;
3. CV (əlaqə vasitələrinin qeyd olunması şərtilə) (ingilis dilində);
4. Ümumvətəndaş pasportunun notariat qaydada təsdiq olunmuş surəti;
5. QİÇS/HİV xəstəliklərinin olmamasına dair tibbi arayış- ingilis dilində və ya notarial qaydada tərcümə və təsdiq olunmuş surəti (arayışın etibarlılıq müddəti 6 aydan gec olmamalıdır);
6. İngilis və ya serb dili biliyini təsdiqləyən arayış və ya sertifikat;
7. *1 ədəd rəngli fotosəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.*

QEYD: Yuxarıda adları qeyd olunan sənədlərin (1,2 və 5-ci bəndlər) notarial qaydada serb və ya ingilis dilinə tərcümə və təsdiqi tələb olunur.

Təhsil Nazirliyi ilə əlaqə

Təqaüd Proqramı ilə bağlı suallarınızı gunesh.ovsetova@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.